



## Qarabağın unudulmaqda olan xalq oyunları və mərasim tamaşaları (və ya "Əsir düşmüş ənənə")

Qumru Şəhriyar

AMEA Folklor İnstitutunun əməkdaşı,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü  
e-mail: nevayı-qumru@rambler.ru

Açıq sözlər: xalq oyunları, uşaq oyunları, mərasim tamaşaları,  
"Şah-vəzir", ayin, ritual, onanə

Qarabağın işgal olunması Azərbaycanın çox böyük maddi və mənəvi itkilərə məruz qalmasına səbəb olmuşdur. Qarabağda yüzlərə tarixi abidə, tarix-diyyarşunaslıq muzeyləri, məktəblər, kitabxanalar, yaşayış evləri, xəstəxanalar və s. talan edildi. Yüz minnlərlə insan öz yurd-yuvasından didərgin dösdü. Bu insanlar illərlə qaonlara, çadır şaharcıklarında yaşa-mağşa məcbur oldular. Maddi vəziyyət ağır olduğundan, insanlar yaşamadıq uğrunda mübarizə aparırdılar. Onların öz yurd-yuvalarında icra etdikləri ayin və rituallar unuduldu. Sonralar isə bu mərasim inancları, ayinlər və s. məcburi köçkünlərin məskunlaşdırığı coğrafi ərazilərdə adat-anana, ritual və ayinlərlə çuqlaşdı. Çox təsəssüf ki, bu gün o adat-ananələrin yalnız az bir qismi icra olunur.

Bu məqələməzdə işgal olunmuş ərazilərdə qədirmə dövründən XX əsrin sonlarına qədər, daha daqiq desək, 1992-ci ilədək oynanılan oyunlardan, xalq tamaşalarından, icra olunan ritual və ayinlərdən bahs edəcəyik.

### Uşaq oyunları

Qarabağda bu gün toplanıb qeydə alınmayan sayısız uşaq oyunları var idi. Təsəssüf ki, hal-hazırda məcburi köçkünlərin yaşadıqları bölgələrdə bu oyunların heç birinin icrasına rast gəlmərik. "Bənövşə, bəndə düşə", "Motal-motal", "Gizlən-qac", "Ortada qaldı" və s. b. kimi oyunlarda yanışı, uşaqların bir zamanlar çox sevdiyi "Əl üstədə kimin əli", "Ağac-agac" ("Ağaccıq"), "Dəsmal atdı" və başqa oyunlar da unudulmuşdur. Bu kimi uşaq oyunları indi yalnız adibiyatlarda qorunub saxlanılır. Ədəbiyyatda bu oyunların bir çox variantlarına rast gəlmək mümkündür. Müraciət etdiyimiz bu oyunlar Qarabağ əhalisindən toplanılmış orijinal mətnlərdir.

Hal-hazırda qarabağlıların unudulmuş oyunlardan biri də "Əl üstədə kimin əli" oyundur. Oyun

*İynə-iynə,  
Ucu döymə.  
Bal balıca,  
Ballı keçi.  
Şam ağacı,  
Şatr keçi.  
Qoz ağacı,  
Qotur keçi.  
"Haldır" dedi,  
"Huldur" dedi.  
"Çəhəmə" dedi,  
"Çarix" dedi.  
Vir nağara,  
Çix qırğına.*

— sözləri ilə başlayır. Bu şeiri söyleyen uşaq əlinə növbə ilə yoldaşlarının və özünün ayağının üstüne qoyur. Şeirin sonunda "çix qırğına" sözleri kimin ayağının üstüne düşsə, o da ayağı çəkir. Bu şeir uşaqlardan birinin ayağı qalana qədər takrarlanır. Sonda ayağı qalan uşaq üzü üstə uzanır. Digər uşaqlar da onun kürəyində allarını yumrۇq formasında bir-birinin üstüne qoyub soruşurlar:

*- Əl üstədə kimin əli?  
Doğru desən, qalıbsən,  
Səhə eləsan, qarğaların.  
Bundan sonra üzü üstə  
uzanan uşaqdan digərləri  
arasında dialoq olur:  
- Əl üstədə kimin əli?  
- Qaragözlü ceyranın.  
- Götürün, vurun, yalandı.  
- Əl üstədə kimin əli?*

- Kələm yeyən doşşanın.  
- Götürün, vurun, yalandı.  
- Əl üstədə kimin əli?  
Əgər uşaq yoldaşlarından kimin əlinin ən üstə olduğunu tapmasa:  
- Götürün, vurun, yalandı .  
- deyərək "qar-qar" edə-edə səhv edən uşağı yavaşça yumruqlayır və güllüşür. Oyun uşaq kimin əlinin üstə olduğunu tapana qədər davam edir. Əli üstədən olan uşaq isə oyunu davam etdir.

"Ağac-agac" ("Ağaccıq") dəha bir unudulmuş oyundur. Əslində bu oyun "ağaçla səhbətdir" desək, yanılmır. Oyun zamanı bir uzun (uşaqın boyu çatacaq qədər) ağac götürülür (adətən oyunda nənə və babaların əsalarından istifadə olunur), ağacın ayağından başına qədər, sonra isə əksinə (yumuşqlarını üst-üstə qoyurmuş kim) tut-a-tuta dioloqba bənzər bir şeir söylənilir:

*- Ağac-agac,  
Ləppəyin ağac,  
Ləppəyin şirin,  
Doqquzun birin,  
Hardayın?  
- Bir meşəd.  
- Səni kim kasdi?  
- Culfacıx.  
- Nə üçün?  
- Arşın üçün.  
- Yalan demə!  
- A boy, bu başın üçün.*



Bu oyunda bir xüsusi da diqqəti colb etmək istərdik. Azərbaycan xalqlarının qadim oyunlarından olan əvvələn oyundan uzun bir ağacdan istifadə edilir. Bir ağacın başında dəstəyə bənzər bir çıxıntı var ki, oyuncu onun vasitəsilə topu yerdən qaldırır və vurur. Bir çox tarixi mənbələrdə əvvələn oyundan Azərbaycanda "Ağaccıq" adlandırılmış da göstərilir. Ehtimal ki, əvvələn oyundan adı oyunda işlədilən alətin adı bağlıdır. Beləliklə, bu nəticəyə gəlmək olar ki, əvvələn və "Ağac-agac" oyunlarının ortaq cəhətləri onların hə ikisinin ağacla oynanılması, bu ağacın atın və ya insanın boyuna görə seçiləsi, hər iki ağaca xüsusi çıxıntılmış olması (əvvələn topu qaldırmaq üçün, "Ağac-agac" oyundan isə şeir bitənə qədər ağacın bir necə dəfa çevirmək üçün dəstək, məsələn, əsanın dəstəyi



kimi) və on nəhayət, hər iki oyunun "ağaccıq" adlandırılmasıdır. Oyunlar arasında bu qədər oxşar cəhətlərin olması, onlardan birinin digərinin varisi haqqında fikirlərimizi təsdiqləyir.

Qeyd edək ki, hər iki oyun Qarabağın, demək olar ki, bütün bölgələrində oynanıldı. Tarixən Qarabağda tez-tez at yarışları keçirilmişdir. Oyun-yarışlarından qədimi olan çoxqan işa XIX əsrin sonu - XX əsrin avvallarına qədər oynanmışdır. Qarabağ atı ilə oynanılan çoxqan oyunu Milli Azərbaycan oyunu kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Repräsentativ Siyahısına daxil edilib. Təssüf ki, uşaq oyunu olan "Ağac-ağacıq" işa unudulub. Bu, iki amilə izah oluna bilər. Ya Azərbaycanda uşaq oyunları kifayat qədər tadqiq olunmayıb, ya da çoxqan oyunu "Ağac-ağacıq" işi sixıldıb sıradan çıxıb.

Ehtimal ki, haqqında danışdığımız uşaq oyunları başqa bölgələrdə bir çox variantlarda mövcuddur və hal-hazırda oynanılır. Haqqında bəhi etdiyimiz "Əl üstü kimin oli" oyununun müxtəlif variantlarına rast gəldik. Lakin "Ağac-ağacıq" ("Ağaccıq") oyununa heç bir bölgədə rast gəlmədi. Qeyd edək ki, bu material Cəbrayı və Zəngilan bölgələrinə dair materiallər əsasında hazırlanmışdır.

#### Mərasim tamaşaları

Elmi adəbiyyatlarda mərasim tamaşalarına iki aspektədən yanaşılır:

1. Mövsumi mərasimlər;
2. Məsiət mərasimləri.

Mövsumi mərasimləri yazın galisi, küləyin aşması, yağışın yağmazı və s. kimi təbiət hadisələri ilə, həmçinin əkin işlərinin başlanması, məhsulun yüksəlmesi, el-əbanın yaylaşığı və ya qışlağın köçməsi, qoyun qırxum ilə bağlı keçirilir. "Məsiət mərasimləri" dedikdə isə toylar (toya qədər icra olunan xinayaxid, paltartıcı və s.), yas məclisləri və s. nəzərdə tutulur.



Cəbrayı rayonunda "Qurbantəpə" adlanan pir haqqında məlumat verərək yazar: "Yerli əhalisi təzə il yaxşı gəlsin, məhsul bolluğu ol-sun deyə, bu təpədə qurban kəsir, bişirdikləri xörəyin suyundan gündoğan tarəfa səpir, sonra xörəyi yeyir və Günsəz sitayış etməklə şadlıq edirdilər. Sonralar bu köhne inanı saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıqlı qazasının başqa yerlərindən köçüb gələn Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırılkırdı" (1, s. 15). Bu ritual haqqında daha straflı məlumat aldə edə bilməməyimiz təsdiq doğurur. Yalnız onu qeyd edə bilerik ki, rayon işğal olunduğu günə qədər (1993-ci il, 23 avqust) ohali Qurbantəpə pirində qurban kəsir, nəzir-niyaz payladı. Hətta uşağı olmayan qadınlar el dəsmallarının iki başını birləşdirərək yürüük şəklində təpədə bitən ağacdən bağlayır, içərisinə do şirni qoyrudurlar. Əgər yürüük tərpanordası, qadının uşağı olacaqına, tərəpnəməzdəsi, həmin il də olmayıcagını inanırdılar.

Qurbantəpə icra olunan ayin və rituallar sayca çoxdur. Lakin onların hamısı indi islam ənənəsi kimi qəbul olunur. Yuxarıda qeyd etdiyimiz nümunədə, Şəhriyar Quliyev bu adətin Tunc dövründə aid olduğunu qeyd edir. Bu da onu göstərir ki, Azərbaycan razısiyində qurban ayinləri islamdan çox-çox əvvəllər də icra olunmuşdur.

Zəngilan rayonunda XX əsrin 60-70-ci illərinə qədər Novruz bayramı ilə bağlı çox maraqlı adat-ənənələr icra olunurdu. Burada bayram aşşamı plovu açqı ocaqda bissirildi. Müxtəlif məhəllələrdə yaşayan gəncələr bu plov hazırlı olana qədər qazanı gözətləyirdi. Plov hazır olduqdan sonra qazanı "oğurlayan" gəncələr ev sahibinin bayramı ac keçirməsi üçün qazanın içində xoruz qoyub geri qaytarardılar. Bölgədəki bu ənənə özünü bir qədər fərqli şəkildə toy mərasimində də bürüzə verir. Oğlanın adamları gəlini aparmaga gələndə evdən qiyomati bir şey "oğurlayıb" bəyə iki qat baha qiyomətə tuturdular.

Qarabağda on qədim mövsumi mərasimlərdən biri Günsəz, Aya kəsilar qurban mərasimidir. Tarixi-ethnoqraf Şəhriyar Quliyev

kimi, mərasimlərdə, o cümlədən toylarda adı həyətdə antiəxlaqi davranışın aktı sayılan faktlar zəruri, mərasim üçün tələb olunan, yerinə yetirilməsi vacib sayılan hərəkətlərdəndir. "Oğurluoq" da onlardan biri olaqla, mərasim kontekstində özünün çox zəruri və mühüm semantikasına malikid. Təssüf ki, bu mərasimi davranış aktının semantikasına indiyədək lazım olan diqqət verilməyib (2, s.118).

Cəbrayıqlı qazasının başqa yerlərindən köçüb gələn Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırılkırdı" (1, s. 15). Bu ritual haqqında daha straflı məlumat aldə edə bilməməyimiz təsdiq doğurur. Yalnız onu qeyd edə bilerik ki, rayon işğal olunduğu günə qədər (1993-ci il, 23 avqust) ohali Qurbantəpə pirində qurban kəsir, nəzir-niyaz payladı. Hətta uşağı olmayan qadınlar el dəsmallarının iki başını birləşdirərək yürüük şəklində təpədə bitən ağacdən bağlayır, içərisinə do şirni qoyrudurlar. Əgər yürüük tərpanordası, qadının uşağı olacaqına, tərəpnəməzdəsi, həmin il də olmayıcagını inanırdılar.

Rayonda Novruz bayramı günlərində gəncərlər sahərə qədər davul, zurna çalar, hər kəsi əyləndirir, bir-bir qapıları döyüb həyətlərdə rəqs edər, bayram paylarını alıb yola düşərdilər.

Bu oyun, tamaşa, ritual və ayinlər haqqında mövzunun davam etdirmək mümkündür. Biz burada yalnız unudulmuş və hal-hazırda icra olunmayan adat-ənənələrdən bəhs etməyə çalışıq. Düşnütürük ki, bu adətlərin icra olunmamasının səbəbi məcburi köçkünlərin parakəndə halda yaşamlarını və digər bölgələrin təsirinə məruz qalmalarıdır. Hətta onların kütəvəi şəkildə yaşadıqları ərazilərdə belə artıq bu ənənələrin daşıyıcılarının çox az bir hissəsi yayılır.

#### "Şah-vəzir" mərasim tamaşası

İnsanların əyləncəsinə xidmət edən folklor nümunələrindən biri da xalq tamaşalarıdır. Bu tamaşalar sıfahı xalq adəbiyyatının on qədim janrlarından biridir. O, tarix boyu müəyyən inkişaf yolu keçmiş və getdiyək təkmilləşmişdir. Azərbaycan xalq adəbiyyatının, demək olar ki, bütün nümunələrini diqqətlə

araşdırısaq, orada ifadə, məna, ideya-məzmun və ifa tərzı baxımından tamaşa ünsürləri tapmaq mümkündür. Zaman keçidkə xalqın gündəlik hayatı ilə bağlı ayin, ritual və hətta əyləncələr daha kütləvi xarakter almış, təkmilləşmiş, bəzan ibtidai, bəzan da kamıl süjetli tamaşalar kimi xalqın bədii yaradıcılığına daxlı olmuşdur.

Hələ qədim zamanlarda mösələ bağlı olan mərasimlərin keçirilməsində xalq kütləvi şəkildə iştirak edirdi. Zaman keçidkə burada mərasim ünsürləri sıradan çıxmış, onların real mənaları, insanların mösələ ilə bağlı olan tərəfləri isə əksinə inkişaf edərək təkmilləşmişdir. Beləcə, bu mərasimlər sonradan əsl xalq tamaşaları səviyyəsinə yüksəlmüşdür. Məhz bu proseslərdən sonra, həmin tamaşalarдан yaranan, xalqın gürzənini, əkin-bincini, real davranışlarını əks etdirən daha müasir, öz dövrү üçün daha aktual olan xalq tamaşaları yaranmağa başlamışdır.

Haqqında danışacağımız Cəbrayıqlı rayonunda icra olunan "Şah-vəzir" tamaşası da bu qəbəldəndir. Ədəbiyyatlarda rast gəldiyimiz "Xan-vəzir" (çox güman ki, bu da unudulmuş əyndlərdən biridir) oyunu ilə "Şah-vəzir" tamaşası arasında heç bir əlaqə yoxdur. "Xan-vəzir" asasən uşaq və gənclər arasında oynanılan qədim oyunlardan biridir. "Bu oyunda beş (yeddi, doqquz və s.) nəfər iştirak edir. Hər hansı bir yerdə ovuc boyda bir çala qazılır. Beş (yeddi, doqquz və s.) xırda daş götürülür. Oyunçular növbə ilə beş addimlıqda dayanıb da başları ovucun içində saxlamalıqla çalaya atırlar. Əgər daşın üçü (beşi, yeddiyi və s.) oraya düşsərə, o oyuncu çalanın bir tərəfində durub "xan" elən edilir. Daşın ikisi (dördü, altısı və s.) çalaya düşsərə, hamın oyunçu özünü "vəzir" elən edir. Bir (iki, üş və s.) daşı çalaya düşən oyuncu isə ya xana, ya da vəzirə "at" olur. Beləliklə, oyunun gedisində "xan", "vəzir" və onların "at"ları malum olur. Oyun qızılışdırıq, yeni daşlar çalaya atılıqda, oyunçuların ifa etdiyi rollar dayışılır. Bu zaman xanın hökmü yerinə yetirilir. Xan "atınanlı" - amri verdikdə, vəzir və xan atrollarına aparılanın ciyinlərində otururlar".

"Şah-vəzir"



tamaşası isə tamamilə fərqli bir formada icra olunurdu. Bura səciyyəvi cahətlərdən biri kütləvlilikdir. Bu tamaşanın iştirakçısı da, iştirakçı da elə xalqın özü idir. Bir neçə gün avvaldan "taklifçi" seçilirdi və o, hər kasi bir-bir bu mərasimə davat edirdi. Rayonun sayılıb-seçilən ağsaqqallarından biri "şah" seçilirdi. Son dövrlərdə şah, vezir və callad obrazlarını akyollar icra edirdilər. Onlar bu mərasimə daha da şənlöndür, maraqlı bir ab-hava qatırlırdılar.

Novruz bayramı arəfəsində – bayramdan iki-üç gün öncə keçirilən bu mərasim üçün rayon əhalisinin yerləşə biləcəyi böyük bir çadır qurulurdu. Bu, səyyar sirk ustaların üçün qurulan çadırları bənzəyirdi. Sirk ustalarına akrobatiq horşəkləri icra etmək üçün qurulan çadırlar çox hündür olurdu. Beləliklə, bu mərasim üçün qurulan çadırın ortasında hündür bir dar ağacı qurulurdu. Bundan sonra şah, vezir, vəkil, callad öz yerlərini tuturdular. Məclis şahı şikayətlərlə başlayırdı. Əslində bu meydən tamaşası küstüləşməli barışdırmaq, hətta ailələrin daxiliндəki inciklikləri, umu-küsünü aradan qaldırmaq üçün bir vasitə idi.

Beləliklə, şikayət edən şaxş qarşı tərəfə iddia irəli sürürdü. Qarşı tərəf, öz növbəsində, bu iddiyanın yerinə yetirməsə, şah tərəfindən cazalandırıldı.

Cəza asasən dar ağacından asılan adam elə onun əmri ilə bir müddətdən sonra aşağı endirildi.

Çadırın ortasından sallanmış kandır coza verilən şəxsin belinə bağlanılır və çadırın tavanına qədər qaldırılır. Bu insanları on çox əyləndirən möqəm idi.

Şahın əmri ilə dar ağacından asılan adam elə onun əmri ilə bir müddətdən sonra aşağı endirildi.

Bundan başqa, əgər hər hansı səbəbdən məclisde olmayan şəxs şahın əmri ilə məclisə gətirilir və tabii ki, təklifçinin dəvətinə qarşı hörmətsizlik etdiyi üçün cazalandırıldı. Həmin gün məclisde kimin kimdən no şikayəti olardısa, bildirildi. Elin ağsaqqalı – şah da bu nərazılıqları nizama salmağa, əhalinin sakit, firavun yaşamına çalışardı. Bu tamaşa səhərə qədər davam edərdi.

Cəbrayıllı rayonu ermənilər tərəfindən işgal olunana qədər bu tamaşa icra olunmuşdur. İndi anəna Cəbrayıllı Rayon icra Hakimiyyəti tərəfindən cəbrayıllıların daha çox maskunlaşdıqları Bilasuvar rayonunda davam etdirilir. Son illərdə şah, vezir, vəkil, callad və s. obrazları isə rayon mədəniyyət evinin aktyorları ifa edirlər.

Xuxarı haqqında danışığımız bu uyuların bir hissəsi, təssüb ki, unudulub, bir hissəsi da unudulmazdır. Qarabağda bu gün torpaqlarımız, mədəni abidələrimiz, muzeylərimiz, kitabxanalarımız kimi mənəvi dəyərlərimiz də asır döşüb. Qarabağlıların icra etdikləri ayin, ritual və mərasimlər artıq məcburi köçkünlərin maskunlaşdırılmış ərazinin adət-ənənələrinə qarışır. Bütün bu adətlərə vətarf hasrati qarışır. Göründüyü kimi, ərmoni tacavüzi bizi təkər torpaqlarımızdan deyil, əsrlər boyu hayatımızın bir parçası olan etnoqrafik dəyərlərimizdən də məhrum edib.



## Ədəbiyyat:

1. Ş.Quliyev, T.Abbasov, F.Quliyev. Cabrayıl. Tarixi očerk. Bakı, İşıq, 1993
2. Q.Şahriyar. Cobrayilda toy adətləri və ya asır düşməş anənə. "Dədə Qorqud" elmi-ədəbi toplusu, 2004, №3
3. <http://az.wikipedia.org/wiki/Xan-vəzir>
4. Məqalədə istifadə olunan materiallər şəxsi arxivimizdə videolentdə mühafizə olunur.

*Qeyd: \*Məqalədə istifadə olunan XVI əsr Tabriz miniatürlərindən seqmələr Faxreddin Miralayındır.*

Gumru Shahriyar,

Fellow of ANAS Folklore Institute

Гумру Шахрияр,

сотрудница Института Фольклора НАНА

## National games and rituals in Karabakh that are about to be forgotten (or "the captured tradition")

### Summary

**Key words:** national games, children's games, ceremonies, "Shah-Vezir," rituals, traditions

## Забытые народные игры и ритуальные обряды Карабаха (или «традиции попавшие в плен»)

### Резюме

**Ключевые слова:** народные игры, детские игры, обрядовые представления, «Шах-везир», культуры, ритуалы, обычаи.

Like many of our tangible and intangible heritages, as if traditions and rituals performed in Karabakh for a thousand years have been captured. The majority of them have either been forgotten or are mixed with traditions and rituals where Karabakh's refugees are settled geographically. Often horse races were held in Karabakh, the place that has always been famous for its horses in the world. Chovgan, the most famous game among these races, was played in these territories until the late 19th century and early 20th century. The most interesting is that the stick (means chovgan) employed in chovgan game is also used in a different children's game.

Besides this, the seasonal "Shah-Vezir" game in Jabrayıl is preserved by the people. Although this game is performed by the folklore groups, all the residents of the district are forcefully involved here. The interest of the ceremony is in this forcedly involvement.

In this article, many national, children's games and ceremonial rituals in Garyagin and Jabrayıl geza (Later Jabrayıl district) that are forgotten today and this almost lost national culture will be commemorated.

Как и многие материальные и нематериальные ценности обычай, тысячелетиями спрятанные народом обряды в Карабахе как-будто попали в плен. Из них большая часть либо забыта, либо смешались с обрядами, обычаями и ритуалами народностей где размещены вынужденные переселенцы. Во всем мире прославленные кони Карабаха часто проводились конные соревнования. Одной из древнейших игр на этих соревнованиях являлся човган (конное поло), которая игралась на этих территориях до конца XIX – начала XX века. Самое интересное то, что древко (называемое човганом) используемое в этой игре используется в другой детской игре.

Кроме этого, сезонное представление «Шах-везир», играемое в Джабраильском районе, даже по сей день стараются сохранить со стороны народа. Не смотря на то, что эта игра исполняется фольклорными группами, на эту игру принудительно привлекаются все жители данного района. Суть этого обряда и заключена в этом принудительстве.

В этой статье были вспомнены и воскрешены многие народные, детские и обрядовые игры, которые существовали в Гарягинском и Джабраильском уездах (впоследствии переименованные в Джабраильский район) и на сегодняшний день забыты либо утеряны.